

*Məarif söyləyür, insan get ol, gəl,
Cəhalət söyləyür, nadan ol, gəl.*

Haşim bəy Saqib

Kənan HACI

Dövrün, zamanın burulşanları içinde itibarət olan şəxsiyyətlər var ki, onların millatın yaddasına qaytması üçün ele qoca zaman özü yardımçı olur. Bu insanların müleyen vaxt konşiyində undulusa da, diqqətdən konara qalsa da, sular durulanda dibindəki qiyməti dəs kimi görünürlər. Tarix ədaləti hakim kimi zamanın qərarnı: leğv edib öz hökmünü oxuyur. Zaman biza çox insanları unutdurdu, amma tarix onların ismini, sözünü, varlığını öz əbədi yaddasında qorudu, hifz etdi ve biz bu gün keçmişə boylananda o insanları bütün aydınlığı ilə görə bilirik.

Sovet ideologiyasının zəren bize unutdurmağa çalışdığı şəxsiyyətlərdən biri de zamanın sayılıb-seçilən insanlarından biri olmuş, zəngin tobi, coşqun ilhamı ile hem amansız satırlar, hem də zərif, aşiqan qəzəllər yazmış Haşim bəy Saqib (1870-1931) idi. Haşim bəy Saqib boy noslinin nümayandası idı, Bakının Buzovna qəsəbəsində varlı bir ailədə doğulmuşdu. Atası Hacı bəy Heybat boy oğlu Qafqazda tanınan və çox hörmetli tacirlerden idi. Haşim bəyin təleyinə olduğunu ziddiyyəti bəti dövr düşməndə. Onun heyati iki əsrin qoşuşlığında - XIX-XX asırın - keçib. Kifayət qədər ziddiyyətli, xəstəlik, inqilab və müharibələrin zəngin olan bu dövrün içtimai-siyasi münəzəresini tam şəkildə təsəvvür etmək üçün Mıro Celilin, Nəcəf bəy Vəzirovun, Ömer Faiq Nemanzadənin, Əbdürəşim bəy Haqverdiyevin, Üzeyir Hacıbəylinin felyonlarını, nəşr və dram əsərlərinə oxumaq kifayət edir. Bu gün də Sabirin satıralarını, təziyanlarını oxuyub, soləflərinin avamlılığını, cəhəletin acı-acı güllürük. Haşim bəyin beş yaşı olanda bütün şəhərlər heynatını cəhəletə mürəbbəzəyə sərf etmiş Həsən bəy Zərdabi "Əkinçin" qəzeti ilə Azərbaycan mövabatının şəhərinə qoydu. Zərdabının məramı millətinə qarənləndən işığa çıxmarmış idi. "Əkinçin"dan sonra bu onenəni yenisi ziyah nəslini davam etdirdi, mərrafçılık hərəkatı genişləndərək Mirzə Cəlil, Sabir kimi dühlənlərin yetişməsinə zəmin yaratdı.

Haşim bəy Saqib belə bir mühitdə yetişmişdi. Baxılı hem də onda gaftirmışdı ki, onun

**Coxlarından fərqli
olaraq Haşim bəy gül-
bülbül eşqiyə qəzəllər
yazmadı, xalqı zələlətə
düçər edənlərə qarşı ölü-
dürücü həcvlər, siyasi
satıralar yazdı. Atası və
özü ticarətlə məşgul olsa-
da, içindəki ədalət hissi,
həqiqət yanğısı, kişilik,
mərdlik kimi keyfiyyət-
lər ona kapital dünyasını
amansızcasına qamçala-
yan həcvlər yazdırıldı.**

Haşim bəy Saqibin özü və sözü

ailəsində elmə, maarifa, ədəbiyyata, incəsənətə çox böyük önem veriliydi. İlk dini tövslili ruhani atasından alan Haşim bəy atasının dostu Karbeləyi Əzizin öz şəxsi mülkündən təsis etdiyi medresədə erəb, fars, türk, özbek, cıqatay, rus dilləri və ədəbiyyatının, islam tarixini mükəmməl şekilde öyrənmışdı. Deyilənə görə Haşim bəyin illi hafizəsi varmış, o, Nizamənin, Sədinin, Firdovsinin, Caminin yaradıcılığından bütöv parçaları özber bilmiş. Sonralar özü də bir maarif-pərvənar olaraq doğulduğu kənddə, Buzovnadağı mülkündən savad kursları açmış, kəndliyərə temonnasız olaraq erəb, fars, türk, rus dillərindən, klassik ədəbiyyatdan dərs demişdi. "Məarif söyləyir..." şeirini de yəqin ki, Saqib mülliəmlilik etdiyi illərdə yazmış.

*Məarif söyləyür, insan get ol, gəl.
Cəhalət söyləyür, nadan ol, gəl.*

*Məarif söyləyür, mövhümənə qac.
Cəhalət yox deyir, mövhümə göz aç.*

*Məarif eyləyir insani kamıl.
Cəhalət məhv edib yüz min qəbayıl.*

XIX əsrin axılları, XX əsrin evvəllərində rəqəmiyyət göstərən və bər xoc Bakı şəhərinin yetişməsində mütəssənə rol oynayan "Məcməüs-süərə" adəbi möcəlisini Haşim bəyin adəb-i zövğunun formallaşmasına və qələminin püxtəleşməsinə böyük kömək etdi. Coxlardaşlıq olaraq Haşim boy gül-bülbül eşqiyəli qozollar yazmadı, xalqı zələlətə düçər edənlərə qarşı ölüdürücü həcvlər, siyasi satıralar yazdı. Atası və özü ticarətə möşgul olسا da, içindəki ədalət hissi, həqiqət yanğısı, kişilik, mərdlik kimi keyfiyyətlər ona kapital dünyasını amansızcasına qamçlayan həcvlər yazdırıldı. Bu adəbi nümunələrin bozulması bəgün də xatırlanır. Onun xalqın dilindən on çox dolanşan şeirlərinə ikişini xüsusi qeyd etmək lazımdır. "Kim kimdir" və "Hor kos öz keyfindəndir" şeirlərini, "Hor kos öz keyfindəndir" şeirindən o dövrədəki Azərbaycanın comiy-yüntünin acı həqiqətləri dilo gotirılıb.

*Aləmi tutmuş cəhalət, hər kos öz keyfindəndir,
Az qalib olsun qiyamot, hər kos öz keyfindəndir.*

*...Doldu ciblər, canı çıxın müləti-biçarənin.
Oldular usudo, rahat, hər kos öz keyfindəndir.*

*...Söyləmək olmur sözün həqqini hərgiz zərrəcə,
Günbəğün artır şərəni, hər kos öz keyfindəndir.*



Bu şeirlərin iki variantı mövcuddur və hər iki variantda Haşim bəy istismarçı sınıfı təqib atəşindən tutur. Onun Azərbaycan və fars dillərində yazdığı qozel, müxəmməs, qəsidi, texmis, noha, rübai və digər şeirlərdən dövrün içtimai-siyasi münasibətləri, baxışları tam mənəda heyatı, hətta mösət sohnalarında, eyni formada, canlı xalq dilində özəksinə tapırıd.

Yuxarıda qeyd etdi ki, Saqibin yetişməsində Məmmədəğa Cürminin rəhbərliyi ilə 1880-ci ildə Bakıda yaradılmış "Məcməüs-süərə" adəbi möcəlisinin çox mühüm rolü olmuş. Bu möcəlisin Əbdülkəliq Connotti, Ağadadaş Süroyra, Əbdülkəliq Yusif, Məşədi Azər, Ağadadaş Müñiri, Əlabbas Müznib kimi söz-sənət aləmdən tənnanın nüfuzlu üzvləri var idi. Bu qolom sahibləri Bakı kondlorinin özünməxsus adəbi, mədoni mühüritini yaranan simalar idilər. Onların poetik təfakkürü klassik Şorq ədəbiyyatı, Divan estetikası üzərində qurulmuşdu. Haşim bəy Saqib də bu mühüriti övladı idi. Haşim bəy Saqibdən bəhs edərkən onun müsəri olmusp digər qozul usta - Məşədi Azəri da xatırlamaq lazımlı golur. Haşim bəy Əliyə Vahidin ustadı olmuş Məşədi Azəri özünün mülliəmlini sayırdı. Qozollorundan birində bunu xüsusi olaraq vurğulayıb.



Kənan HACI

Saqib, cəhənə faxr ela, ustadi-sciරson.
Talim ildün Azəri-alicanabidim.

Haşim boyın qozollarında dəfələrə Azərin adı fəxərət və cətirəm hissile çökilir.

Saqibin ötmə osrin evvəllərində mövbatla, odəbi-mədoni mühürlə de six əlaqələri olub. "Yeni yol", "İqbal", "Qızıl qələm" qəzetlərində, "Məarif ve madəniyyət" jurnalında müxtəlif yazılarla çıxış edib. Cabbar Qarayadıoğlu, Sıdqi Ruhulla, Mırzəqəli Əliyev, Qurban Pirimov, Əliyə Vahid, Məmed Mənsur və bu kimi görkəmlə şəxsiyyətlərlə yaxın dostluq münasibətləri olub. Akademik Ziyad Sodomzadə kitabında yazdırıb: "Tong olsa cəhan mülkü.." adlı giriş sözündə yazır: "Haşim bəy Saqibin babası Əliyar bəy də şeir və sonat hamısı idi. Bir dəfə Əliyar boy şəməxəli Mahmud ağa ilə birlikdə "Beytüs-səfa" şeir möcəlisinin qonağı olmuş fransız yazarı Aleksandr Dumanı evinə davət edir. Buzovnadağı mülkündə kənddən bir neçə gün qonaq salاخı, sərofino ziyaflər verir, şeir-muğam möcələrini təşkil edir. Diuma Əliyar bəyəndən minnətdarlıqları sıyrılır, yerli şairlərin, pəsəkər muğam ustalarının ifalarından momnun qaldığı dilo gotirir".

Akademik dəhə sonra qeyd edir ki, görkəmlə rus şorçəsini Bərzəzin 1837-ci iləndən olumşus "Qafqaza sayahat" adlı kitabında Buzovnadağı Əliyar bəyin qonağı olmasından, onun evində şeir-sənət möcələrlərinə təşirindən bəhs edilib. Bəla bir ailədə, belə bir mühütdə böyükən Haşim bəy tövsiyi ki, babasının, atasının onənlərini davam etdirməli idi.

Onun dostu, məşhur tarzın Mıro Forçenin ölümüne yaxınlıq şeir Azərbaycan müğənnini nə qədər döründən bilməsinin tozahüründür:

*Yada düşməz xəli na "Sur", na bir do "Şahnaz".
Pərdədən xaric olub rəsmi - "Bayati-Şiraz".
Əldə dəfə xəta müğənni elməz xəmi - "Hicaz".
Verdi səccadə meyə, tərk elədi razi-niyaz.*

Sovet ideologiyası milli onənlərə, xalq rəhəbərə, dini deyvərlərə önmə verən bu təpli şairlər ona görə biza unutdurmağa çalışırı ki, (7 il orzindo buna nati ola bildi) xalq öz rəhəbərə, kəndkəndən ugazlaşmam, malik olduğunu dəyrərləri unutsun. Uzun ilor boyu Haşim bəy Saqibin irsi exucuların üzüntü qapalı olub. Sözsüz ki, heç bir neşriyyat, naşir bələşvərim siyasetini ifşa edən şairin kitabını nəşr etməyo cosarət edə bilməzdii. Nəhayət, 1983-84-cü illərdə qocaman tədqiqatçı alim Cəfor Romzi Bakı şairlərinin şeirlərindən ibarət

"Deyilən söz yadigarıdır" ikicildiliyini çap etdirdi. İlk dəfə həmin kitabda Haşim bəy Saqibin şeirləri və özü haqqında məlumat verilmişdi. Tale elə gətirdi ki, 90-cı illərin ortalarında ensiklopedist alim Rəhiməga İmaməliyevin rəhbərlik etdiyi "Boz Oğuz" nəşriyyatında çalışığım vaxtlarda bir gün Rəhiməga müəllim mənə dedi ki, Haşim bəy Saqibin kitabını nəşr etdirmək istəyirəm. Beləcə, kitab Haşim bəy Saqib haqqında onun yaxınlarının xatirələri, haqqında yazılmış yazılar və özünün şeirləri ilə birlikdə 1996-ci ildə həmin nəşriyyatda "Kim kimədir" adı ilə çap olundu. Həmin kitabın nəşrə hazırlanmasında mənim az da olsa, əməyim oldu. Şairin qızı Nuriyyə xanım kitaba yazdığı xatirə yazısında qeyd edir ki, atamın şeirləri dillərdə gəzirdi və bu da çoxlarının xoşuna gəlmirdi, ona çoxlu təzyiqlər olurdu. Amma Haşim bəy bu hədə-qorxulardan çəkinmir, xalqın dərdlərini öz şeirlərində dile gətirirdi.

Bu şairlərin rəsmi təbliğatdan kənardə qalması və planlı şəkildə unutdurulması məni uzun müddət düşündürdü. 1990-cı illərin ortalarından başlayaraq Bakı şairləri haqqında silsilə yazılar yazdım, həmin yazıldan biri də Haşim bəy Saqib haqqında idi. "Yaddaş kartı" memuar-romanimda da Haşim bəy haqqında ayrıca bir fəsil var. Sonralar tədqiqatçı alim Hacı Soltan Əlizadə "Azərbaycan dərvişləri və rövzəxanları", "Gizli xəzinədən incilər" kitablarında Haşim bəy Saqibin bəzi qəzəllərini daxil etdi. Və ən nəhayət, Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə 2009-cu ildə Haşim bəy Saqibin "Divan"ı nəfis tərtibatla nəşr olundu. 680 sehifəlik kitabın giriş sözünü akademik, millət vəkili Ziyad Səməzdəzə yazdı. Bu son dərəcə qiymətli xəzinəni toplayıb nəşrə hazırlayan mənim dəyərli dostum, unudulmaz Hacı Mailin oğlu Hacı Mustafa Mailoğlu ludur və o, kitaba həm də geniş, əhatəli ön söz yazdı.

Xatırladaq ki, Haşim bəyin qardaşı qızı İzzət xanım Ziyad müəllimin anasıdır. Haşim bəy Saqib Azərbaycanın görkəmli aktrisası Nəcibə xanım Məlikovanın atasıdır. Sonralar Nəcibə xanım oğul övladının adını da atasına ehtiram əlaməti olaraq Saqib qoymuşdu. Bu yaxınlarda oğul Saqibin də dünyasını dəyişdiyini eşitdim.

...Haşim bəy Saqibin yaradıcılığını tədqiq etmək son dərəcə çətin və məsuliyyətli bir işdir. Onun poetik təfəkkürü Füzuli, Seyid Əzim klassik ənənələri üzərində pərvəriş tapıb. XIX əsrin sonları, XX əsrin əvvəlləri Bakı şairlərinin demək olar ki, böyük əksəriyyəti eyni poetik leksikondan istifadə ediblər. Saqib də öz nəsildaşları kimi ərəb-fars izafətlərindən bolluca istifadə etsə də canlı danışq dilində olan sözlərdən də, çox səxkildə istifadə edib. Dialektizmlərin poetik dilə gətirilməsi ən çox Bakı şairlərinin adıyla bağlıdır ki, onlardan biri də Haşim bəy Saqibdir. O, klassik şeirin bütün kanonlarına mükəmməl şəkildə riyət edib, əruz vəzninin bütün bəhrlərində qəzelərlər, müxəmməslər, tərcibəndlər, təxmislər yazdı.

1931-ci ildə vəfat edən şair Bibiheybat qəbiristanlığında dəfn olunub. Həmin günlərdə Bakıda nəşr olunan mətbuat orqanlarının heç birində şairin ölümüylə bağlı bir cümlə də olsun qeyd yoxdur. Bu faktın özü sovet ideologiyasının Haşim bəyə münasibətinin əyani göstəricisidir.

Saqibin yaradıcılığında dövrün ümumi mənzərəsi geniş şəkildə öz əksini tapıb. Bir neçə inqilabin şahidi olmuş, gəncliyi çar Rusiyasının, yetkin çağları sovet Rusiyasının hökmran olduğu illərə düşmüş Saqib öz poeziyasında xalq ruhunu yaşadaraq mənsub olduğu millətin zəngin söz xəzinəsindən ustalıqla faydalana bildi və özü də zəngin xəzinə qoyub getdi. Sovet ideologiyasının qadağaları da bu zəngin xəzinəni məhv edə bilmədi. Haşim bəy Saqibin sözü zamanın sınaqlarına duruş gətirə bildi və bu günümüze çatdı. O, özünə "Saqib" təxəllüsünü təsadüfi seçməmişdi. Bu sözün bir mənası nüfuz edən, yarıb keçən, digər mənası isə parlaq, nurlu deməkdir. Haşim bəyin şəxsiyyəti və yaradıcılığı hər iki mənanı özündə birləşdirir və bu adı doğruldur. Onun sözü zamanı yarıb keçərək bu günümüze gəlib çatıb. Heç şübhə yoxdur ki, bu sözün ziyasi, nuru sabahlara da düşəcək.